

# **“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC**

**Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**  
31 dekabr 2020-ci il tarixində bitən il üzrə

# “BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI” QSC

## MÜNDƏRİCAT

---

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsinə görə rəhbərliyin məsuliyyəti haqqında bəyanat	1
Müstəqil auditorların hesabatı	2-3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7-8
Maliyyə hesabatları üzrə qeydlər:	
1. Giriş	9
2. Hesabatların tərtib edilməsinin əsas prinsipləri və əsas uçot siyasətləri	10
3. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr	15
4. Dərc olunmuş, lakin hazırda qəbul olunmamış standartlar və şərtlər	15
5. Yenidən təqdimat və təsnifat	16
6. Əmlak, tikili və avadanlıqlar və tamamlanmamış tikililər	17
7. Qeyri-maddi aktivlər	18
8. Pul vəsaitləri və onların ekvivalentləri	18
9. Ticarət və digər debitor borcları	19
10. Mal-materiallar	19
11. Qabaqcadan ödənişlər	19
12. Nizamnamə kapitalı	19
13. Dövlət investisiyaları	20
14. Ticarət və digər kreditor borcları	20
15. Bank öhdəlikləri	20
16. Digər öhdəliklər	21
17. Gəlirlər	21
18. Əmək haqqı və işçilərlə bağlı digər xərclər	21
19. Digər əməliyyat gəlirləri	22
20. Digər əməliyyat xərcləri	22
21. Mənfəət vergisi	23
22. Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri	23
23. Maliyyə alətlərinin kateqoriyalar üzrə təsnifləşdirilməsi	24
24. Maliyyə risklərinin idarə edilməsi	24
25. Maliyyə alətlərinin ədalətli dəyəri	27
26. Əlaqəli tərəflərlə əməliyyatlar və qalıqlar	27
27. Hesabat tarixindən sonra baş vermiş hadisələr	29

# MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİNƏ GÖRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA BƏYANAT

## 31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

Aşağıdakı bəyanat, 2-3-cü səhifələrdə göstərilmiş müstəqil auditorların rəyində auditorların vəzifələri haqqında müddəalarla birgə oxunmalıdır və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (bundan sonra "Şirkət") Maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditorlar arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədi daşıyır.

Şirkətin 31 dekabr 2020-ci il tarixində bitən il üzrə fəaliyyətinin nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") əsasən müvafiq qaydada əks etdirən Maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərlik məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Müvafiq mühasibat prinsiplərinin seçilməsi və uyğun olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun qərarların və təxminlərin qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənarlaşmaların açıqlanması və maliyyə hesabatlarında izah edilməsi şərti ilə MHBS-nin tələblərinə riayət olunması və;
- Əgər yaxın gələcəkdə, Şirkətin normal şərtlər altında fəaliyyətini davam etdirəcəyi güman edilsə, hesabat tarixinə maliyyə hesabatlarının fəaliyyətin davamlılığı prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Şirkətin daxilində səmərəli və yüksək səviyyəli daxili nəzarət sisteminin təşkili, tətbiqi və qorunması;
- Şirkətin maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkil olunması;
- Mühasibat uçotunun Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması və;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2020-ci il tarixində bitən il üzrə maliyyə hesabatları Şirkətin Rəhbərliyi tərəfindən 21 aprel 2021-ci ildə təsdiq edilmişdir.

Rəhbərlik adından:

Taleh Ziyadov  
Baş Direktor



21 aprel 2021-ci il  
Azərbaycan, Bakı

Rafiq Rəfiyev  
Maliyyə Direktoru

21 aprel 2021-ci il  
Azərbaycan, Bakı



## MÜSTƏQİL AUDİTORUN HESABATI

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Səhmdarları və Rəhbərliyinə:

### *Rəy*

Biz “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Şirkət) 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatların icmalından ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Şirkətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından ədalətli əks etdirir.

### *Rəy üçün əsas*

Biz auditə Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məəcəlləsi”nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Şirkətdən müstəqillik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### *Digər qeyd*

Şirkətin 31 dekabr 2019-cu il tarixində bitən il üzrə maliyyə hesabatlarına 20 dekabr 2020-ci il tarixində şərti rəy verilmişdir. Şərti rəy üçün əsas şirkət tərəfindən, “Yaradılmış ehtiyat fondu, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 sayılı BMUS-un tələbinə görə işçilərin istifadə olunmamış məzuniyyət günləri üçün ehtiyat yaratmamağı olmuşdur.

5 sayılı qeyddə açıqlandığı kimi, Rəhbərlik əvvəlki dövrlər üçün istifadə olunmamış məzuniyyət günləri üzrə ehtiyat yaratmış, hesabatlarında retrospektiv şəkildə düzəliş etmiş və 31 dekabr 2019 və 1 yanvar 2019-cu il tarixlərinə hesabatları yenidən təqdim etmişdir.

### *Maliyyə hesabatları üçün rəhbərliyin və Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti*

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatları Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fərqləndiricilik və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Şirkəti ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

## ***Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti***

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Şirkətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda fərdi maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Şirkət daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-ətmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərəfimizdən müəyyən olunduğu halda Şirkətin idarə edilməsinə cavabdeh olan şəxslərin nəzərinə çatdırmalıyıq.

21 aprel 2021-ci il  
Azərbaycan, Bakı

Nexia EA





**“BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI” QSC**

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**

**31 DEKABR 2020-Cİ İL TARİXİNƏ**

*(Azərbaycan manatı ilə)*

	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il (yenidən təqdim edilmiş)*	1 yanvar 2019-cu il (yenidən təqdim edilmiş)*
<b>Uzunmüddətli aktivlər</b>				
Əmlak, tikili və avadanlıqlar	6	79,440,827	80,176,808	64,868,521
Qeyri-maddi aktivlər	7	134,534	151,554	157,654
Tamamlanmamış tikililər	6	3,544,433	1,119,184	9,766,717
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>83,119,794</b>	<b>81,447,546</b>	<b>74,792,892</b>
<b>Cari aktivlər</b>				
Pul vəsaitləri və onların ekvivalentləri	8	923,965	713,993	2,900,347
Ticarət və digər debitor borcları	9	8,178,800	6,576,210	5,928,819
Qabaqcadan ödənişlər	11	748,016	781,377	5,584,565
Mal-materiallar	10	549,524	351,571	203,830
Digər aktivlər		254,330	716,501	82,934
<b>Cəmi cari aktivlər</b>		<b>10,654,635</b>	<b>9,139,652</b>	<b>14,700,495</b>
<b>Cəmi aktivlər</b>		<b>93,774,429</b>	<b>90,587,198</b>	<b>89,493,387</b>
<b>Kapital</b>				
Nizamnamə kapitalı	12	15,990	15,990	15,990
Dövlət investisiyaları	13	71,000,620	71,000,620	71,000,620
Bölüşdürülməmiş mənfəət		16,323,966	14,985,840	14,714,971
<b>Cəmi kapital</b>		<b>87,340,576</b>	<b>86,002,450</b>	<b>85,731,581</b>
<b>Cari öhdəliklər</b>				
Ticarət və digər kreditor borcları	14	1,558,897	530,665	696,835
Vergi öhdəlikləri		282,077	400,614	974,743
Bank öhdəlikləri	15	-	482,946	472,032
Qabaqcadan alınmış pul vəsaitləri		239,919	1,301,254	105,505
Digər öhdəliklər	16	4,343,833	1,694,143	733,696
<b>Cəmi cari öhdəliklər</b>		<b>6,424,726</b>	<b>4,409,622</b>	<b>2,982,811</b>
<b>Uzunmüddətli öhdəliklər</b>				
Bank öhdəlikləri	15	-	-	564,487
Təxirə salınmış vergi öhdəliyi	21	9,127	175,126	214,508
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>9,127</b>	<b>175,126</b>	<b>778,995</b>
<b>Cəmi kapital və öhdəliklər</b>		<b>93,774,429</b>	<b>90,587,198</b>	<b>89,493,387</b>

\* 5 saylı Qeydə baxın

Rəhbərlik adından:

Taleh Ziyadov  
Baş Direktor



Rafiq Rəfiyev  
Maliyyə Direktoru

21 aprel 2021-ci il  
Azərbaycan, Bakı

21 aprel 2021-ci il  
Azərbaycan, Bakı

9-29-cu səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.